



**Səadət Sultan**

Evin baş köşəsində asılan köhnə kəfkirli saatın neçə yaşı olduğu həmişə düşündürəcü olub. Gözümüz açandan bəri o saat orda yer alıb. Yaşlı nənə - Safura arvaddan soruşanda da: "Neynirsən a bala, köhnə saatdır da, heç mən neçə illərdir onun nə qədər vaxtdan bəri evdə olduğunu hiss etməmişəm" deyərdi.

Safura nənənin artıq yetmişdən çox yaşı vardi. Birçə onu xatırlayardı və söyləyərdi ki, ömr-gün yoldaşı Həmid kişi bu saati evliliklerinin ildönümü münasibətile alıb göttirmişdi...

Axşamları nəvələrini bəşinə yiğib bu saatın taqqıltısını belə hiss etmədən maraqlı və şirin nağıllar danişardı Safura nənə. Yatmadan əvvəl yaşlı nənənin ətrafına toplasılışın şirin-şirin nağıllarını dinləməkdən zövq alardı nəvələri. Cox maraqlı xatırələr idi. Evləri həmişə gel-getli, qonaqlar ilə dolu olardı. Ev sahibləri - Mehri xanımı Cavad kişi gələnləri xoşzlə və mehribanlıqla qarşılıyalar, ge-

# SAATİN ƏQRƏBLƏRİ

## (Hekayə)

dəndə də sovqatla yola salardılar.

Dörd övlad böyüyürdü bu ailədə. Dörd qız... Mehri xanım oğul sahibi olmadığına tössüf etsə də, sonralar qızlarının ona və hayat yoldaşı Cavad kişiyyə nə qədər dayaq olmasını gördükə, üreyi dağa dönürdü. Ali tehsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi idi Mehri xanım. Yoldaşı Cavad isə rabitə sahəsi üzrə mühəndis idi. Dəmiryolunda ixtisası üzrə işləyirdi.

Ata-ana qız övladlarını onlar kiçik ikən qayğısız, dərd-sər olmadan böyüdürdü. Elə ki qızlar böyüdü, dərddəri də onlarla bərabər böyüməyə başladı. Cavad kişi yiğdiyi beş-on manatla evini təmir etdi. Bir az yenilik gətirdi ailəyə. Fərəh və şad yanalıq edib, atası Həmid kişiyyə ad günü keçirəcəklər. Bir oğulun ata üçün hədiyyəsi nə ola bilərdi? Ailə səadəti, qayğı, nəvələrinin mehriban münasibəti, gəlinin qaynatmasına olan xoş münasibəti və digər irili-xirdəli sevincli anlar...

Cavadın neçə illər ərzində ailəsində bütün bu sadaladığım müsbət keyfiyyətlər özəksini tapmışdı. Çünkü atası Həmid kişi də xanımı Safura-

ya qarşı belə olmuşdu. Ailə tərbiyəsi görmüş Cavad da bu ənənəni davam etdirirdi.

Həmid kişi nəvələrini bəşinə yiğib gələn qonaqları qarşılıdı, ürəkdoluslu süfrə başına oturdu. Beləliklə, ad günü möqamı yetişdi. Divardan asılan köhnə kəfkirli saatın yanına yeni bir təbiət təsvirli peyzaj asıldı. Bu Cavadın atasına hədiyyəsi idi. Həmid kişi oğlunun hədiyyəsini məmənunluqla qəbul etdi. Daşa sonra babanın adına gələn digər sovqatlar da oldu.

Axşam düşdü - qonaqlar dağılışdı. Evə qəribə sakitlik çökdü. Amma bu sakitliyi xoş xəber "pozdru". Cavadın böyük qızı Aytəkin tibb sahəsi üzrə universitetə qəbul olunmuşdu.

- Ata, bir bax, adım qəbul olunmuş tələbələr siyahısında çıxb.

O, yüksək balla Tibb Universitetinin pediatriya şöbəsinə qəbul olunmuşdu.

Atası da fərəh hissi ilə:

- Əlbəttə, qızım... Sənin aylardır hazırlıqlarının nəticədir bu... Sözsüz ki, ədalət öz yerini tutmalı idi, mənim balam...

İmtahanın nəticələrini ailə üzvlərinə göstərərək, sevincdən uçurdu qızçıqaz.

Aybəniz, Aygün və Nuray isə hələ orta məktəbdə təhsil alırdılar.

Günlər ayları, aylarsa illəri əvəz edirdi. Qızlar artıq orta məktəbi bitirmişdilər. Aytəkin ixtisaslı həkim kimi - pediatr olaraq klinikalardan birində işləyirdi. Ailə qurmuşdu - iki uşaq anası idi. Heyat yoldaşı Mahir mühəndis idi.

Hərdən atasıgilə qonaq gələrdilər.

Nəvələrin şıltاقlığı, məzəli davranışları hamının sevincinə səbəb olurdu. Yaxşı deyirlər ki, körpə olan evdə qeybət olmaz.

Adı günlərdən biri idi. Qəfil gələn telefon zənginə Mahir yuxudan oyandı. Sonra dəstəyin o biri tərəfindən gələn Cavad kişisinin həyəcanlı səsi bir an Aytəkinin də, Mahiri də qorxutdu.

Həmid babanın vəziyyəti yaxşı deyildi. Təcili atasıgilə getməli idilər. Artıq hava qaralmışdı. Gecə saat 12-yə işləyirdi. Aytəkingil evə çatanда babası artıq hamı ilə halallaşırıdı...

Elə bu an Aytəkinin gözləri vaxtilə Həmid babasının Safura nənəsinə bağışladığı divardakı kəfkirli saata toxundu. SAATİN ƏQRƏBLƏRİ çoxdan dayanmışdı...